

İNTERNET, EKSTRALİNQVİSTİKA VƏ MULTİKULTURAL DƏYƏRLƏR FONUNDA KOMMUNİKATİV SƏRİŞTƏNİN İNKİŞAF ETDİRİLMƏSİ (dil universitetləri, ingilis dilinin tədrisi)

Açar sözlər: diskursiv bacarıq, ekstralinqvistik, pragmatika, multikulturalizm

Ключевые слова: дискурсивные умения, экстравелингвистика, pragmatika, мультикультурализм

Key words: discursive skills, extralinguistics, pragmatics, multiculturalism

Xarici dillərin tədrisi metodikası kommunikativ səriştəni formalasdırmaq və əsaslı şəkildə təkmilləşdirmək üçün on son informasiya kommunikasiya texnologiyalarının istifadə olunmasına üstünlük verir. Internet texnologiyası ilə təchiz olunmuş dəslərin həm motivasiyadıcı təsiri, həm də autentik materiallarla zənginliyi diskursiv bacarıqların lingvistik və ekstralinqvistik müstəvilərdə inkişaf etməsinə kömək edir. Eyni zamanda, şəbəkə daxilində həyata keçən ünsiyyət multikultural aspektləri də oks etdirir. Bu səbəbdən, diskursun meydana çıxməsi üçün dilxarici meyarların və çoxmədəniyyətlilik amillorının nəzərə alınması vacibdir.

İlk dəfə Daniel Gile tərəfindən irali sürürlən "ekstralinqvistik" termini bütün dilxarici meyarlarını əhatə edir [3, s.264]. Bu meyarlar müxtəlif olub praqmatik elementlərin zənginliyi ilə seçilir. Təsadüfi deyil ki, praqmatik problemlərin təhlilində diskursiv məsələlər də yer alır və bəzən ünsiyyətin yaranmasına xidmət edən, lakin lingvistik bağlılığı olmayan bütün vasitələr ekstralinqvistik ilə əlaqələndirilir.

Diskursiv bacarıqların ekstralinqvistik istiqamətdə formalasdırılması situativ, sosiomədəni, həmçinin multikultural əsaslardan asildir. Ekstralinqvistik fonda kommunikativ səriştənin əsas komponenti olan diskursiv bacarıqların inkişaf etdirilməsi üçün müəyyən strategiyalar vacibdir:

- Ünsiyyətin, yaxud diskursun məqsəd və motivlərini müəyyənlaşdırmaq. Ünsiyyətin məqsəd və motivləri kimi mühüm praqmatik göstəricilər kommunikativ prosesi reallaşdırır. Bu baxımdan internet aləminin informativ funksiyası və xidmət imkanları tələbələrə kömək olur. Daha daqiq desək, qlobal şəbəkədə yer alan hər bir mənşə iştir şəfahi, istərsə də yazılı formada müəyyən informasiyanın çatdırılması və emal olunmasına xidmət edir. Nöticədə informasiyanın ünsiyyət prosesində paylaşılması müəyyən motiv və məqsədlərə söykənir. Xüsusilə, internet aləmində saysız hesabsız kommunikasiya portalları müxtəlif seçimlər təqdim edir. Bunlar arasında oylanca, oyun, tamşılıq səhifələrini, siyasi, mədəni xəbor saytlarını və s. göstərə bilərik. Təbii ki, hər bir portaldakı məlumatlar və yazılmalar konkret məqsəd və motivləri ilə seçilir.

- Mövzuya və xarici dil mühitiňə uyğun olan sosiomədəni xüsusiyyətləri anlamaq və oks etdirmək. Bildiyimiz kimi, hər bir mühit öz milli xüsusiyyətləri və dəyərləri ilə seçilir. Buna görə də müasir qloballaşma zamanında müəyyən mövzuların bütün qruplar üçün adekvat və uyğun olaraq qəbul etdirilməsi asan olmur. Məsələn, tələbələr üçün seçilən İKT əsaslı matnlar (diskurslar) və ya elektron kitablar qərəb və şərqi auditoriyası tərəfindən birmənalı şəkildə qəbul olunmaya bilər. Bu seçim zamanı müəllimin diqqəti olması olduqca vacibdir. Diskurnda ötürürlən informasiyanın adekvat şəkildə qəbul olunması üçün sosiomədəni xüsusiyyətlərin nəzərə alınması məqsədə uyğundur. Bu baxımdan multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin tasirini də qeyd etmək yerinə düşərdi. Daha daqiq desək, çoxmədənililiyi ilə seçilən mühitdə tələbələrin xarici vətəndaşlarla ünsiyyəti və dünyaya açılması kompleks hissə olmadan reallaşır. Bu məqamda akademik K. Abdullanın multikultural situaşiyası ilə bağlı fikirlərini qeyd etmək istəyordik: "Faktiki olaraq multikulturalizm müxtəliflik və müxtəlifliklərin münasibəti deməkdir. İki insan varsa, artıq burada multikultural situaşiya var. İki dünyagörüşü varsa, multikultural situaşiya mövcuddur. Ortalığı da bir tərcümə kitabı varsa, bu, artıq multikultural şəraitin bəhrəsidir" [4].

- Tarixi-mədəni konteksti nəzərə almaq. Sosiomədəni kontekst ilə yanaşı, tarixi-mədəni prosesləri izləmək informasiya portallarında çatdırılan məlumatların düzgün və tez anlaşılmamasına yol açır. Müxtəlif dil öyrədici oyunlarının, elektron kitablarının, bloger çıxışlarının mözmununda bəzən tarixi və mədəni aspektlər göstərilmiş olur. Bu materiallardakı faktlara nə dərəcədə obyektiv və ya subyektiv yanaşılmasını təhlil etmək üçün tarixi-mədəni kontekstin nəzərə alınması kommunikativ səriştəni nəzərəçarparacaq dərəcədə təkmilləşdirir.

Demək olar ki, hər bir diskurs özündə müəyyən tarixi və mədəni informasiya daşıyır. Hətta möşət səhbatlarının məzmunundan belə gündəmdə olan məsələlərdən səhbat açıla bilər. Sivilizasiyalararası toqquşmaların müşahidə olunduğu son illərdə diskursiv bacarıqların multikultural və ekstralinqvistik fonda təkmiləşdirilməsi xüsusilə əsaslıdır. Bu səbəbən, ingilis dili mühitində ünsiyyətdə olarkən tarixi mədəni kontekstin, müxtalif xalqlara aid mənəvi göstəricilərin, dini müxtəlifliklərin nəzərə alınması vacib sayılır [1, s. 115].

Yuxarıda təhlil etdiyimiz ekstralinqvistik bacarıqların növlərini artırda bilərik. Bu, istifadə olunan Internet xidmətinin növündən və müxtalif metodik əməliyyatlardan asılıdır. Ümumiyyətlə, İKT virtual yolla real xarici dil kommunikasiyasına, diskurs mühitində açılan qapıdır. Autentik audio-video materiallar müxtalif tipli diskurs nümunələrini təqdim edərək tələbələrin yazılı və şəhəri nitq bacarıqlarını qısa bir müddədə təkmilləşdirir. Yuxarıda qeyd etdiyimiz kimi, informasiya-kommunikasiya texnologiyaları diskursun linqvistik xüsusiyyətləri ilə yanaşı, ekstralinqvistik aspektlərini (sosial faktorlar, mədəni faktorlar, siyasi korrektlik, multikultural dəyərlər və s.) da təlim-tərbiyə prosesində tömən edir. Ingilis dilinə xas olan koqnitiv məsələlər, mədəni baxışlar, diskursiv situasiyalar və s. şəbəkə ünsiyyəti sayasında tələbələrin dilxarici faktorlara tez adaptasiya olmalarına yardımçı olur. Misal olaraq qeyd etmək istərdik ki, xarici vətənləşərlər yazılı ünsiyyətdə təcrübə qazanmış tələbələr sosial şəbəkədə çox da aktiv olmayan tələbələrlə nisbətdə diskursiv bacarıqlarını daha çox inkişaf etdirmiş olurlar. Belə ki, tələbələr Ingilis dilində olan forumlarda müntəzəm iştirak etməklə siyasi korrektliklilik və etik baxımından münasib sayılan ifadələri da hez tez nöminəsəyirlər. Bu isə tələbələrin multikultural baxışlarını birbaşa təsir edir.

Qeyd etmək istərdik ki, reseptiv bacarıqların formalasdırılması baxımından, internet şəbəkasında mövcud olan "hipermətnlərin" xüsusiyyətləri maraqlıdır. Hipermətnin informasiya tutumu yalnız mətnlərdən ibarət olmaya bilər. Məlumatın ötürülməsi zamanı şəkillər, qrafik vasitələr, video materiallar və digər multimedia vasitələri də mətn ilə paralel olaraq hipermətnin tərkibində yer alır. Bunun nəticəsində iki termin meydana çıxır "hipermediya" və "multimediya". Hipermediyanın tərkibinə linqvistik vahid olan mətn və ekstralinqvistik vasitələr olan qrafika, audio, video materiallar daxildir. Multimediya isə yalnız audio video qrafik təsvir, multiplikasiya, radio, video vasitələrdən ibarətdir [2, s.139].

Yuxarıda qeyd etdiklərimizi ümumiləşdirərək bir daha vurğulamaq istərdik ki, ingilis dili dörsərlində tələbələrin diskursiv bacarıqları linqvistik və ekstralinqvistik fonlarda paralel olaraq inkişaf etdirilməli, sosio-mədəni və multikultural məstəvilərdə formalasdırılmışmalıdır. Bu yanaşma diskursun linqvistik və dilxarici xüsusiyyətləri ilə əlaqədardır. Ingilis dili dörsərlərdə internet texnologiyasından istifadə olunması kommunikativ səriştənin ekstralinqvistik xüsusiyyətlərini müxtalif yollarla əks etdirir.

Ədəbiyyat:

1. K.Abdulla, Azərbaycan multikulturalizmi, Ali məktəblər üçün dərslik, ADU, Bakı 2017, s. 416
2. Сувернева И.О. Экстраплингвистические и лингвистические особенности электронного гипертекста ЖУРНАЛ. Вестник Ленинградского государственного университета им. А.С. Пушкина, Языкоизнание и литературоведение, 2010, s139
3. Gile D., Basic Concepts and Models for Interpreter and Translator Training. Revised Edition. The Journal of Specialised Translation Issue 14 – July 2010 263(2009). Amsterdam/Philadelphia: John Benjamins Publishing Company, p. 278.
4. https://azertag.az/xebər/Kamal_Abdullayev_Azerbaycandaki_Multikulturalizm_ili Bir_sira_olkelerde_multikultural_ehval_ruhiyyenin_mohkemlenmesine_sebeb_oldsu-1021914